

# BESİ CÜMLƏLİK MƏKTUB


## Çatacaq Barat Vüsala

Təqribən 10-12 gün bundan öncə nəşriyyatın binasında yerləşən poçtdan iş telefonuma zəng gəldi. Dəvət etdilər və düşüb bir bağlama götürdüm. Üzərində göndərilmə ünvanına baxdım. Barat Vüsəlin adını görəndə həqiqətən sevindim. Özüm də iki məqama görə sevindim. Birincisi, dostumun yadında qaldığıma, unulmadığıma, ikincisi isə Baratın yeni kitabını bir oxucu olaraq mənə də hədiyyə etməsinə görə. Elə poçtun özündə qalın zərfin içərisində çıxardığım kitabıñ üz qabığındakı şəkil məni öz təsir dairəsinə saldı. Və mən özümü undub 6-cı mərtəbəyə liftlə yox, piyada qalxdım. Sonradan bu məqamı xatirlayanda bunun təsadüfi olmadığını, hətta hardasa kitabın adının bir magik təsirə malik olduğunu düşündüm. Çünkü kitabıñ adında bir "piyada" sözü var idi. Adı dəqiq yazsam, kitab belə adlanır:

- PIYADA ATLI!

Bəli, qəribe bir ifadədi bu... Piyada və atlı... Buraya və bağlayıcısını bilərkən yazardım. Çünkü atlının piyada olması düşünən adam üçün çox mənalar ifadə edir. Hətta mənim bildiyimə görə, belə bir deyim də var: savaddan, danışq qabiliyyətindən və s. kasad olanlara bəzən "piyada" deyirlər. Məsələn, deyirlər ki, filankəs ədəbiyyatdan piyadadır... Artıq bu, çox mətləbləri ifadə etmiş olur. Bax, bu anlamdan piyada-atlı artıq mənim söylədiyim öncəki fikri ötbük keçir. Yəni artıq burada piyadalıqdan yox, bütün mənalarda atlı olmaqdan, hazırlıqlı olmaqdan söhbət gedir. Bax, şeirlərini özü qədər, özünü də şeirləri qədər sevdiyim (burda bir sərr də açım ki, həyatimdə Qazax bölgəsində Nüsrət Kəsəmənli qədər ikinci bir kimsəni həm şair, həm də insan kimi sevməyən bir Qarabağlı olaraq - Ə.M.) Barat Vüsəli da indi həmin sevginin bərabərində görürəm. Elə bil ki, o sevgi Nüsrətdən sonra öz ünvanını bir az da genişləndirdi, bir az da böyüdü. Və bundan da təbii ki, şəxsən mən çox məmənunam!

Bəli, oxuyram Baratın kitabını. Özü də 10-12 gündür yazı masamın üzərin-



dəki bu kitabı açıb cəmi bircə şeir oxuyram. İstəmirəm birnəfəsə oxuyub başa çıxmı.

İstəyirəm hər gün Baratın söz dünyasıyla, ruh aləmiylə təmasda olum. Axi, o, hamiya, eləcə də mənə deyir ki:

Ölüm diləmə ölümə,  
Tabedi Allah əmrinə!  
Düşsəm o ümman əlinə,  
Bu sahildə ölməyəcəm,  
Bir şeir de, ölməyəcəm!

Mən bu şeiri kitabı ilk açında oxumuşam və ondan sonra da həmin təsirdən çıxa bilmirəm. Hətta öz-özümə mızıdnıram ki, mən öləndə də kimse başımın üstündə dayanıb bir şeirimi desə mütləq Tanrı mənə möhlət verəcək. Sizə güləmələ gelə bilər, amma inanın ki, bu bir həqiqətdir. İçimə, varlığıma hopmuş həqiqət.

O həqiqət də bundan ibarətdir ki, şairlər Tanrı dərgahında da yaşayır. Deməli, Barat Vüsəl bu yaşamın poetik şəkildə bizim hər birimizə mesaj edibdi. Onu duyan, duymayan hər bir oxucuya başa salmağa çalışıb ki, o bir şair olaraq əbədiyaşarlıq qazanıb.

Qəribədir ki, növbəti dəfə kitaba əl uzadanda qarşılaşdım şeirin bəndi məni əvvəlki fikrimdə yanılmadığımı bir daha inandırdı. Belə ki, "Söz davası" şeirində yazır ki:

Heyi kəsilməyib, heyi çoxdur ki,  
Heyi kəsilibdir balam, adamin.  
Axi bu dünyada nəyi yoxdu ki,  
Bir iki kəlməsi olan adamin!

Zənnimcə, bax elə bu əbədiyaşarlıq verilən buraxılış vesiqəsi, həm də o haqqə basılan möhürü. Mən təqdim etdiyim bəndi oxuyandan sonra şeirin əvvəlinə qayıtdım:

Hər gün Füzuli tək dağa gedirəm,  
O köhnə dərdimin - o qəmin üstə.  
Hər gün sözlər ilə dava edirəm,  
Bir iki kəlməlik sözümüzün üstə!

Bu şeiri bütünlükə oxudum və buradan Barat Vüsəla demək isteyirəm ki, bir şair olaraq, bir ruh adamı olaraq Sən - sözün üstündə əsmək, sözü içinde əkib-göyərtmək yükünü dizibərk, qolu qüvvətli, ruhu göy üzündən şüzlən, gün işığından da hərarətli biçimdə olan qardaşımız - bize, oxocularına az qala beça balı kimi yedizdirirsən. Buna görə ruhuna, təbinə baş əyirəm! Təşəkkür edirəm! Və sənin bu böyük, bu müqəddəs hədiyyəni öpüb gözümün üstüne qoyaraq atüstü fikirlərimi üreyimdə həmişə yaşayan böyük Nüsrət Kəsəmənliyə ünvanladığım şeirdən bir parçayla tamamlayıram. Bunu ona görə edirəm ki, Sən şairlərin ölmədiyini, ölümsüzlüyünü bu şeirdə bir daha vurgulamışan. Doğrudur qardaş, şairlər ölmür! Nizami də, Füzuli də, Məmməd Araz da, Bəxtiyar da... Nüsrət də yaşayır!..

Bu ölüm deyil,  
üstümüzdən  
qorxuluğumuzu götürməkdi.  
Olümün özünü qorxuzmaqdı,  
Bizdən ötrü özünü  
qabağa verməkdi.  
Bu ölüm deyil,  
qorxmayıñ, gələndə  
arxamızca  
rahatca gəlin  
deməkdir.  
Bu ölüm deyil,  
"ölüm ölüm!" deməkdi.

Əbülfət MƏDƏTOĞLU